


Bakı Fransız Liseyi –BFL
Nobel Prospekti 15
1023 Bakı– Azərbaycan
Tel : +994- 12-404-1340

Daxili **Təlimat**

Məktəb şurasının 22 noyabr 2017-ci il tarixli iclası zamanı yekdilliklə təsdiq olunmuşdur.



2017 / 2018-ci tədris ili

Məktəb həyatı məktəb şurası tərəfindən təsdiq edilmiş və onun pedaqoji heyəti tərəfindən hazırlanmış daxili təlimata əsasən tənzimlənir. Təlimat məktəbin tərəfdaşı olan Fransa Dünyəvi Missiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ilə razılaşdırılır.

Bu təlimat məktəb icmasının üzvlərinə ünvanlanır və bütün hallarda tətbiq olunmalıdır.

Məktəbə qeydiyyatdan keçən hər bir şagird daxili təlimatı qəbul etməklə ona riayət etmək öhdəliyini öz üzərinə götürür.

Daxili təlimatda öz əksini tapan hər hansı bir qayda pozuntusu müvafiq intizam tədbirinin tətbiqinə gətirib çıxara bilər.

TƏHSİL PİLLƏLƏRİ

Bakı Fransız Liseyi aşağıdakılardan ibarətdir:

- Bağça: TPS-PS-MS-GS (ən kiçik, kiçik, orta, böyük qruplar, homoloqasiya almışdır)
- İbtidai məktəb : CP- CE1 – CE2 – CM1- CM2 (homoloqasiya almışdır)
- Orta məktəb : 6-cı sinif homoloqasiya almışdır, 7-ci sinif birbaşa təhsil
- Orta məktəb : 8/9/10-cu siniflərdə tədris *Məsafəli Milli Təhsil Mərkəzi(CNED)* tərəfindən həyata keçirilir.

Ünvan: Bakı Fransız Liseyi – BFL
Nobel Prospekti 15
1023 Bakı – Azərbaycan
Tel : +994- 12-404-1340

- 1 – İbtidai məktəb

- Ümumi qaydalar :

Tədris Fransa Milli Təhsil Nazirliyinin proqramları əsasında fransız dilində aparılır.

Liseydə fransız təhsil sisteminə uyğun olaraq ibtidai məktəb bağçasının PS qrupundan CM2 sinfinə qədər olan şagirdləri qəbul edir, mümkün olan təqdirdə isə TPS qrupunun uşaqları qəbul olunur. Bağça bölməsinə uşaq bezindən istifadə etməyən uşaqlar qeydiyyatdan keçə bilərlər.

İbtidai təhsilin təşkili:

Məcburi dərslər:

- Həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 08:30-dan 11:30-dək və 12:50-dən 15:00-dək;

Şagidlər səhər saat 08:00 və 08:30-dan başlayaraq saat 15:00-da dərslər qurtaranadək nəzarət altındadırlar. Valideynlər övladlarının dərsə vaxtında gəlmələri və günortadan sonra vaxtında gəlmələri üçün müvafiq tədbirləri görməlidirlər;

Dərslərə mane olmamaq və sinif yoldaşlarından geri qalmamaq üçün 08:30-dan sonra gələn şagirdlər məktəbə buraxılmır (bağça da daxil olmaqla). Saat 08:30-dan sonra şagirdlərin məktəbə daxil olmasına məhdudiyət qoyulur.

- Bağçanın dərsgənkenar fəaliyyəti saat 15:00-dan 19:00-dək davam edir. Saat 16:30-da şam yeməyi verilir. Valideynlər övladlarını səhər bağçaya gətirdikləri zaman axşam hansı saatda götürəcəkləri barədə müəllim, yaxud assistenti məlumatlandırılmalıdır. Şagirdlər valideynlərə axşam dərsgənkenar fəaliyyətə və şam yeməyinə mane olmamaq üçün hər 30 dəqiqədən bir təhvil verilir. Saat 18:00-dan başlayaraq, valideynlər övladlarını birbaşa sinif otağından təhvil ala bilərlər.

- dərslərin təşkili:

İbtidai sinfin bütün şagirdləri birbaşa təhsil alırlar.

Siniflərin idarə olunması Fransa Milli Təhsil Nazirliyinin aparıcı müəllimləri tərəfindən həyata keçirilir.

Bütün şagirdlərə həftədə bir saat yarım və ya iki saat ingilis dili tədris olunur. Azərbaycanlı şagirdlərə həftədə iki saat Azərbaycan dili tədris olunur.

- Sınıfədən sinfə keçmə :

İbtidai məktəb Fransa Respublikasının təhsil haqqında 1975-ci il qanununun xaricdə tətbiqi ilə bağlı 09.09.1993-cü il tarixli, 93 1084 sayılı qərarına əsasən idarə olunur. Sınıfədən sinfə keçirilmə qaydaları Müəllimlər şurası və məktəbin direktoru tərəfindən müzakirə edilir.

- 2 – Orta məktəb

- Ümumi qaydalar

2017-2018 ci tədris ili üçün orta məktəb VI-X sinif şagirdlərini qəbul edir.

Tədris ilinin əvvəlində hər hansı bir sinifdə şagird olmadığı və müəllimlərin dərsgədvəlinin uyğun gəlmədiyi təqdirdə tədris ili ərzində həmin sinfin fəaliyyət göstərməsi mümkün olmayacaq.

Yuxarı sinfin dərsləri hər gün saat :

- 08:30-dan 12:25-dək və 13:20-dən 15:00-dək bəzən isə azərbaycan fənləri olan şagirdlər üçün isə 16:45-dək davam edir.

- IX sinif və lisey şagirdlərinin Şəhadətnamə və Attestat almaq üçün hazırlıq tapşırıqları saat 15:00-dan 17:00-dək davam edə bilər. Bu tapşırıqların yerinə yetirilməsində şagirdlərin iştirakı vacibdir. Hər rübün əvvəlində bu tapşırıqların tarixi bildirilir.

- Dərslərin təşkili

Yuxarı sinfin proqram və cədvəli Fransa Milli Təhsil Nazirliyinin təlimatlarına əsasən müəyyən olunur.

Yuxarı sinfin təhsil sistemi 8-ci sinifdən başlayaraq Məsafəli Milli Təhsil Mərkəzi(CNED) tərəfindən təsdiq edilmişdir. 6-cı sinif homoloqasiya almışdır. Digər siniflər üçün isə homoloqasiya alınması gözlənilir. Məktəbin fransız və fransızdilli müəllimləri öz fənlərini birbaşa, yaxud CNED sisteminə uyğun şəkildə həmin mərkəz tərəfindən təqdim olunan pedaqoji vasitələrlə tədris edirlər. Onlara aid olmayan fənlərə gəldikdə isə, CNED tərəfindən təqdim olunmuş dərslərin ciddi şəkildə keçirilməsində repetitor müəllim vəzifəsini yerinə yetirirlər.

Keçirilən fənlərə əsasən dərslər fransız, fransızdilli, ingilisdilli və azərbaycanlı müəllimlər tərəfindən həyata keçirilir.

İngilis dili bütün siniflərdə birinci xarici dil olaraq tədris olunur.
VII sinifdən başlayaraq ikinci xarici dil kimi rus dili tədris olunur.

Şagird CNED-in « kart » sisteminə uyğun digər könüllü dərslərdə də iştirak edə bilər. Məktəb həmin dərslərin təkrarını təmin etmir və bu dərslərin ödənişi valideynlər tərəfindən olunur. Dil ilə bağlı olmayan fənlər-musiqi, riyaziyyat, idman, texnologiya da şagirdlərin dərslərində qeyd olunmuşdur.

- Sinifdən sinfə keçmə

Orta məktəbdə VIII sinifdən X sinifədək şagirdlərin sinifdən-sinfə keçirilməsi CNED tərəfindən həyata keçirilir.

VI-VII sinifdə isə şagirdlərin sinifdən sinifə keçməsi Sinif şurası tərəfindən həyata keçirilir.

MƏKTƏBİN FƏALİYYƏTİ

Bakı Fransız Liseyi özəl təhsil müəssisəsidir.

Lisey, davamlı təhsilin tanınmasını təmin edən 1901-ci il Fransa qanununa əsasən fəaliyyət göstərən Fransa Dünyəvi Missiyası ilə əməkdaşlıq edir. Bu cəmiyyət məktəbi yüksək səviyyəli fransızdilli işçi heyəti, inzibati və pedaqoji xidmətlərlə təmin edir.

Məktəbin pedaqoji fəaliyyəti məktəbin direktoru tərəfindən həyata keçirilir. O, İdarəetmə Komitəsinə hesabat verir. İdarəetmə Komitəsi 4 nümayəndədən ibarətdir:

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (SOCAR).
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi
- Heydər Əliyev Fondunun nümayəndəsi
- Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri

Məktəbin direktoru İdarəetmə komitəsi tərəfindən müəyyən olunmuş yüksək ixtisaslı nümayəndədir. O, Fransa Milli Təhsil Nazirliyinin inspektoru və Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət üzrə müşaviri ilə əlaqə saxlayır.

Müəllimlər Fransa Milli Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş metod, proqram və dərslər cədvəlləri əsasında məktəb direktorunun pedaqoji rəhbərliyi altında fəaliyyət göstərirlər.

ŞAGİRDŁƏRİN QƏBULU

Bütün valideynlər övladlarını BFL-ə qeydiyyatdan keçirə bilərlər.

Valideynlər qeydiyyat formasını doldurmalı və məktəb tərəfindən müəyyən olunmuş vaxt ərzində lazımı sənədləri təqdim etməlidirlər.

Verilən qərardan asılı olaraq, qeydiyyatı təsdiq etmək üçün birinci ayın, yaxud birinci rübün qeydiyyat və təhsil haqqları ödənilməlidir. Ödənişi təsdiq edən sənəd (ödəniş qəbzi) məktəbə təqdim olunmalıdır və ödəniş müqavilədə nəzərdə tutulmuş vaxtdan gec həyata keçirilərsə, şagird məktəbə buraxılmaya bilər.

Şagirdin Liseydən çıxma tarixindən asılı olmayaraq, bütöv ay ödənilməlidir.

Fransız şagirdlərinin valideynləri çıxarış haqqında arayış, sinifdən-sinfə keçmə haqqında rəy və keçmiş məktəbdən şəxsi işi təqdim etməlidirlər.

Digər valideynlər üçün:

Bağçaya uşaq fransız dili testi keçmədən də qəbul edilir.

CP-CE1 sinfində, fransızdilli olmayan şagirdlərin sayı məhduddur.

CE2-CM1-CM2 və yuxarı siniflərdə, qeydiyyatdan keçmədən öncə dil və digər testlər tətbiq olunur.

Liseyə inteqrasiya etmək üçün yaxşı fransız dili səviyyəsinin olması tövsiyə olunur.

Liseyde gücləndirilmiş fransız dili dərsləri keçirilir, lakin bu qeyri-fransızdilli şagirdlərin uğurlu inteqrasiyasını təmin etmək üçün kifayət deyil.

İbtidai sinifdən başlayaraq fransızdilli şagirdlərə üstünlük verilir.

ŞAĞIRDLƏRİN SAĞLAMLIĞI VƏ GİGIYENASI

Fransız təhsil sistemində, məktəbin sağlamlıq xidmətlərinə profilaktik tədbirlər, müayinə, sağlamlıq təlimləri və məktəb mühitində gigiyena qaydalarının yoxlanılması daxildir.

Peyvənd haqqında arayış olmalıdır

Valideynlər övladlarının hər hansı bir sağlamlıq problemi barədə müəllimlərə məlumat verməlidirlər (tibbi məxfiliyi pozmadan).

Yoluxucu xəstəliklər olduqda isə direktor məktəb heyətinə aid profilaktik tədbirlər görülməsi ilə bağlı valideynləri məlumatlandırır.

Bədbəxt hadisə zamanı, valideynlərə xəbər verilməsi üçün bütün vasitələrdən istifadə olunur. Bu məqsədlə, valideynlər telefon, yaxud e-maildə hər hansı bir dəyişiklik olarsa xəbər verməlidirlər.

Valideyn gələnə qədər şagird məktəb heyətlərindən birinin nəzarəti altında olur.

Bağçada uşaqlar BFL-in həkiminin nəzarətindən keçdikdən sonra qəbul olunur. Şagirdin vəziyyəti qənaətbəxş deyilsə, valideyni ilə birlikdə evə göndərilir.

Qeyd: Məktəb mümkün olan təqdirdə üzgüçülük seansları təşkil edir. Bu seanslarda iştirak etmək məcburidir. Bəzən valideynlər övladları dərəcə gəlsə də belə, xəstə olduğu üçün üzgüçülük seanslarında iştirak edə bilməyəcəyini bildirirlər. Liseyin qaydalarına uyğun olaraq dərəcə iştirak edə bilən şagird üzgüçük dərslərində də iştirak edə bilər. Əks təqdirdə, əgər şagird xəstədirsə, o evdə qalmalıdır və tibbi arayış təqdim etməlidir.

VALİDEYNLƏR ÜÇÜN MƏLUMAT

İbtidai sinifdə şagirdin nəticələrinin qeyd olunduğu qiymət kitabçası (C Prim) valideynlərə nəzərdən keçirmələri üçün ildə üç dəfə təqdim olunur.

Yuxarı sinifdə isə, şagirdlərə rüblük qiymət cədvəli təqdim olunur (VIII sinifdən başlayaraq CNED və məktəbin təqdim etdiyi əlavə qiymət cədvəli- GEPI). C N E D yuxarı sinif şagirdlərinə yarımillik qiymət cədvəli təqdim edir. Şagirdlərin məktəb-müəllim-valideynlər arasında əlaqə yaratma imkanı verən qeyd dəftərləri də mövcuddur.

- Müəllimlərlə punktual görüş

Müəllimlər valideynləri dərstdən sonra öncədən təyin olunmuş görüşə əsasən qəbul edirlər.

Direktor valideynləri öncədən təyin olunmuş görüşə əsasən qəbul edir.

Heç bir halda valideynlərin dərş zamanı sinifə daxil olma icazəsi yoxdur.

- Valideyn iclası

Əgər lazım gələrsə, tədris ili ərzində və ya əvvəlində məlumat xarakterli valideyn iclası təşkil oluna bilər. Bu iclaslar ümumi maraq doğuran mövzuları əhatə edə bilər.

Fərdi valideyn-məllim iclası bütün siniflər üçün rübün sonunda təşkil olunur.

Direktor bu iclaslar barəsində İdarəetmə Komitəsinə hesabat verir.

İlin əvvəlində, direktor Valideyn nümayəndələrinin seçkisini təşkil edir.

Bu seçkinin şərtləri valideynlərə yazılı şəkildə bildirilir.

Bu seçkidə sinif üzrə bir nümayəndə və bir əvəzedici seçilir.

Valideyn nümayəndələri ibtidai sinif müəllimləri və yuxarı sinfin aparıcı müəllimləri ilə rüb ərzində bir dəfə görüşürlər.

Bu iki ayrı-ayrı iclaslar direktorun rəhbərliyi altında keçirilir.

Valideyn nümayəndələri tərəfindən tərtib olunmuş hesabatın bir nüsxəsi direktora təqdim edilir.

DƏRSLİKLƏR
DƏRS LƏVAZİMATLARI

Dərsləklərin və dərslə ləvazimatlarının alınması məktəb tərəfindən təşkil olunur. Onların hesab-fakturası valideynlərə təqdim olunur. Valideynlər övladlarını Azərbaycanda olan dərslə ləvazimatları ilə təmin edirlər. Şagirdlər dərslə ləvazimatlarını səlqiəli saxlamalıdırlar.

İl ərzində qeydiyyatdan keçdiyi halda, şagirdin öz dərslə ləvazimatları ilə birlikdə məktəbə gəlməsi üçün valideynlər lazımi tədbirləri görməlidirlər. Əgər məktəbdə həmin dərslə ləvazimatı varsa, o məktəb tərəfindən təmin edilir və daha sonra hesab-fakturası təqdim olunur.

MƏKTƏB YEMƏKXANASI

Məktəbdə şagirdlər üçün yeməxana xidməti də mövcuddur.

Əgər şagird günorta dərsləri çıxıb gedirsə, məktəbə mütləq xəbər verilməlidir.

Şagirdlər növbətçi heyətin nəzarəti altında yeməxanaya gedirlər.

Günorta dərsləri fasilə zamanı, yeməkdən əvvəl və sonra tənəffüsdə nəzarət növbətçi müəllim köməkçiləri tərəfindən həyata keçirilir.

Heç bir halda şagirdlərə sinifdə yeməyə və içməyə icazə verilmir.

Günorta dərsləri fasilə zamanı, yuxarı sinif şagirdləri sinfə yalnız dərslə məşğul olmaq üçün və sinif rəhbərinin icazəsi ilə daxil ola bilərlər.

Qeyd : Qəhvə aparatı işçi heyəti və valideynlər üçündür. Dərs zamanı şagirdlərə bu aparatdan istifadə etmək olmaz

SİĞORTA

Bakı Fransız Liseyində mülki məsuliyyətin sığortası və fərdi qəza sığortası icbaridir (diqqət : bəzi sığortalar təqvim ilinə digərləri isə tədris ilinə görə müəyyən olunur).

Sığorta müqaviləsinə tək cə şagird tərəfindən vurulmuş ziyan (bu, mülki məsuliyyətli sığorta adlı ən çox rast gəlinən müqaviləyə aiddir) deyil, şagirdə dəymiş zərərin ödənilməsi də daxildir («Fərdi qəza» sığortası). AON, CGEA Expat Care, INDIGO isə beynəlxalq sığorta şirkətləridir .

**Valideynlər sığorta şəhadətnaməsinin bir nüsxəsini müəllimə və ya məktəb administrasiyasına təqdim etməlidirlər.
(Fərdi qəza və Mülki məsuliyyətin sığortası)**

Şagird bu sənədləri təqdim etdikdən sonra Liseyə qeydiyyatdan keçə bilər.

TƏHLÜKƏSİZLİK

Təhlükəsizlik baxımından, şagirdlərə məktəbdə olduqları müddət ərzində özləri ilə qayçı, bıçaq, pərgar kimi əşyalar gəzdirmək qadağandır. Balaca uşaqlara (bağça və CP) döş nişanları və muncuq gəzdirmək qadağandır.

«Kəsici alətlər»in istifadəsi qəti qadağandır.

Hər hansı bir hadisə və ya qəza halları baş verərsə, nəzarətçi müəllimlərə dərhal xəbər verilməlidir.

Təhlükəsizlik səbəbindən, valideynlərdən xahiş olunur ki, hər hansı bir gecikmə halları olduqda (yuxarı sinif şagirdlərinə də aid edilir) və şagird dərsə gəlmədiyi halda dərhal Liseyə xəbər verilsin. Belə hallar şagirdin gəlmədiyi gün, saat 10-dan gec olmayaraq telefon, yaxud e-mail vasitəsi ilə Liseyə bildirilməlidir.

Təhlükəsizlik səbəbindən, Liseyin heç bir şagirdinə günorta fasiləsi (lazım gələrsə) istisna olmaqla, dərs zamanı Liseydən çölə çıxma icazəsi verilmir.

Tənəffüs və nahar fasiləsi zamanı şagirdlər mütləq sinifdən çıxmalıdırlar. Yalnız yuxarı sinif şagirdləri dərsə məşğul olmaq məqsədilə sinfin baş müəlliminin icazəsi ilə sinfə daxil ola bilərlər.

Heç bir halda müəllimlər, resept olsa da belə şagirdlərə dərman verməməlidirlər.

Əgər lazım gələrsə, valideynlər sinif müəllimi ilə razılaşdıqdan sonra özləri məktəbə gələrək dərmanı verə bilərlər.

Məktəb maksimal təhlükəsizliyi təmin etmək üçün valideynlərlə olan fəal əməkdaşlığa arxalanır.

DAVAMIYYƏT

Şagird muntəzəm olaraq məktəbə gəlməlidir.

Bütün dərslər məcburidir.

Şagird gecikərsə və ya dərsə gəlməzsə, valideyn mümkün qədər tez bir zamanda (saat 08:30-a dək) +994 12 4041340 nömrəsinə zəng edərək yaxud lyceefrancaisbakou@gmail.com e mail adresi vasitəsi ilə məktəbə xəbər verməlidirlər. Saat 09:00-dan sonra, şagird ən azı yarım gün üzrsüz olaraq dərs buraxmış sayılır.

Səbəbindən asılı olmayaraq hər növ davamiyyətsizlik, yazılı şəkildə, ibtidai sinifdə qeyd dəftəri, yuxarı sinifdə Məktəbli kitabçası (Gündəlik) vasitəsilə və yaxud şagird məktəbə gələrkən imzalı məktub göndərərək əsaslandırılmalıdır.

Əgər hər hansı bir şagird, dərs zamanı üzrlü səbəbdən Liseydən getməli olsa, onu yazılı şəkildə, yalnız valideynlərinə və ya onların qanuni nümayəndələrinə etibar etmək olar. Bu hal dərs bitdikdən sonra şagirdlərin Liseydən götürülməsinə də aiddir.

Davamiyyətsizlik 5 gündən artıq olarsa, tibbi arayış tələb olunacaq.

Şəxsi səbəblərə görə olan davamsızlıq üzrsüz hesab olunur. Üzrsüz qayıbların sayı 10-dan artıq olarsa, valideynlərə övladlarının davamiyyətsizliyi ilə bağlı məktub göndərilərək sinifdən-sinfə keçməməsi haqqında məlumat verilir.

MƏKTƏB TƏQVİMİ

Təqvim məktəbin direktoru tərəfindən İdarəetmə Komitəsinə təqdim edilir. Bura Azərbaycanın milli bayram günləri və Fransanın məktəb təqvimində olan tətilər aiddir. O, Fransa Milli Təhsil Nazirliyinin Şərqi Avropa üzrə inspektorunun müzakirəsinə təqdim olunur və Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət üzrə müşaviri tərəfindən təsdiq olunur.

Qeyd etmək lazımdır ki, müəllimlər nəzərdə tutulan tətilərdən başqa şəxsi səbəblərə görə davamsızlıq göstərən şagirdlərin əvvəlki və sonrakı dərslərinə görə məsuliyyət daşımır.

DAVRANIŞ QAYDALARI

Məktəb həyatı şagirdlərin inkişafına və başqalarının azadlığına hörmət etməklə onların sosial həyata inteqrasiya etmələrinə xidmət edir.

Saqqız çeynəmək qadağandır.

Mobil telefon gətirmək qadağandır. Ciddi problem olduqda, şagirdlər Liseyin administrasiyasına müraciət edə bilərlər.

Zərərverici əşya və oyuncaqlar, zinət əşyaları gətirmək qadağandır.

Hər bir şagird lazımi dərs vəsaitlərinə malik olmalıdır. Həmin dərs vəsaitləri mütəmadi olaraq yoxlanılmalıdır. Məktəb çantası da həmçinin valideyn tərəfindən hər gün yoxlanılmalıdır.

Bütün hallarda hamı düzgün geyim və davranış qaydalarına əməl etməlidir.

Şagirdlərə cırıq paltar, qısa ətək, hündürdaban ayaqabı ilə və boyalı saçlarla məktəbə gəlmək olmaz. Bağçada, təhlükəsizlik baxımından, uşaqların dirnaqlarına lak çəkmək və uzun sırğalar, zinət əşyaları, boyunbağı taxmaq olmaz.

Cədvəl üzrə təyin olunmuş günlərdə idman dərsinə uyğun geyim tərzini olmalıdır (idman ayaqqabısı gətirmək vacibdir). İdman paltarı gətirməyən şagirdlərə xəbərdarlıq ediləcək, riayət olunmazsa cəza tətbiq olunacaq.

Şagird davranış qaydalarına əməl etmədikdə, işçi heyətinə qarşı hörmətsizlik, ziyanverici hərəkətlər etdikdə, dərsləri ilə məşğul olmaqdan imtina etdikdə məktəbin direktoru həmin şagirdə qarşı müvafiq cəza tədbirləri görəcək.

Qayda pozuntusuna görə, aşağıdakı cəza tədbirləri tətbiq edilə bilər:

- Sifahi töhmət, nizam intizama dəvət
- valideynlərə ünvanlanmış yazılı xəbərdarlıq, valideynlərlə görüş
- Dərstdən sonra müxtəlif müddət ərzində sınıfdə saxlamaq

Vurulmuş ziyanın əvəzi valideyn tərəfindən ödəniləcək.

Cəza tədbirinin tətbiqi müəllim tərəfindən təklif olunaraq direktor tərəfindən həyata keçirilir.

Ciddi qayda pozuntusu olduqda, İntizam komissiyası təşkil olunacaq. Cəzanın növü direktor tərəfindən müəyyən olunur. İntizam komissiyası şagirdin müvəqqəti, yaxud birdəfəlik olaraq Liseydən uzaqlaşdırılması təklifini verə bilər.

Təhsil sisteminin bütün əməkdaşları tərəfindən yerinə yetirilən işin keyfiyyəti ümumi təlimatlara əməl etməkdən asılıdır. Bu sənədə diqqət yetirəcəyinizdən əminik. Bizimlə əməkdaşlıq etdiyiniz üçün təşəkkür edirik.

Cənab. F.SİRO

BFL-in direktoru

Cənab X. Məmmədov

İdarəetmə Komitəsinin sədri